

**KİVDF**

Layihənin istiqaməti:  
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Milli Kitabxananın “Mətbuat zali”nda 1936-37-ci illərdə çap edilən qəzet və jurnalıları gözden keçirirdim. Diqqətimi Xalq şairi Məmməd Rahimin “Xainlər ölüm” adlı şeiri cəlb etdi (Bax: “Kommunist” qəzeti, 3 noyabr 1937-ci il). Şeir qatı bolşevik, Azərbaycanda sovet hökumətinin qurulmasında böyük xidmətləri olan Həmid Sultanova həsr edilib. Təbii ki, Həmid Sultanov və onun ömür-gün yoldaşı Ayna Sultanova 1937-ci ilde “xalq düşməni” elan edilərək həbs edildikdən sonra M.Rahim onu xain adlandırma bilerdi. Əslindən şeir meni o qədər de təəccübəldirmədi. Çünkü M.Rahim həbs edilənlərin əksəriyyəti (H.Cavid, M.Müşfiq, T.Səhbəzi və b.) haqqında saysız-hesabsız təqnidli məqalelər, şeirlər yazaraq haqsız şəkildə onları ittihad edib. Har setirində yalnız H.Sultanovun özü deyil, hətta valideyinə, ata-babasının da təhqir edildiyi şeirdən bir parçanı diqqətinizə çatdırıram:

Tarix hər an tarix qalır əslində,  
Həmid, sənin nökərlik var nəslində...  
Ölüm namərd kölgəsində yatana,  
Vetənini özgələrə satana!  
Xəzan görməz, çıxırlanır bizdə yaz,  
Azərbaycan sovetlərdən ayrılmaz!

Hörmətli oxucum! Növbəti məqalələrimdən birində M.Rahimin Leninə, Staline, sovet dövrünə həsr etdiyi saysız-hesabsız şeir və məqalələrindən söhbət açacağam. İndi isə Size Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı yönəlmış silahlı fealiyyətdən və rəhbərlərindən biri olan H.Sultanov haqqında danışmaq istədim. O.H.Sultanov ki, milli hökumət süqtə ugrayarkən demişdi: “Hakimiyyətin devrilməsində men özüm şəxsən iştirak etmişəm. Mən çok yaxşı başa düşürüm ki, arxamızda MK-dan olan hörmətli yoldaşlar deyil, Yalama da yerləşən qırmızı süngülər dayanır. MK-ya ümidi etmirdim ki, o işi ləngide bilərdi”.

Günahsız xalqını qanına qəltən edən XI Qızıl Ordu haqqında bele fəxrə danişan H.Sultanov kim idi ki, onda xalqına qarşı bu qədər nifrat var idi?

Sultanov Həmid Həsən oğlu 1889-cu ilin mayında Qazax rayonunun Şiniş-Ayrım kəndində anadan olub. İlk olaraq mədrəsə təhsili alan Həmid 1898-ci ildə Yelizavetpolda Mişaylovski sənət məktəbinə daxil olur. Həmid məktəbi qurtaranan bir neçə ay sonra atası Həsən kişi dünyasını dəyişir. Həmid qardaşının və anasının tekdilə çətin də olsa təhsiliyi davam etdirir. O, 1900-cü ildə Tiflis gimnaziyasına daxil olur. Həmid az sonra gimnaziyada fealiyyətdə olan tələbə dərnəklərinin ən fəal üzvü kimi tanınır. Bu dərnəklərin fealiyyəti getdikcə siyasi xarakter alır. 1905-ci ildə gimnaziyanın 40 nəfər tələbəsi həbs edilir, o cümlədən Həmid də. Ciddi sorğuşularla sonra tələbələr azad edilir.

Maddi vəziyyəti çətinləşdiyi üçün Həmid 1906-ci ildə gimnaziyada təhsilini yarımcı qoyaraq Bakıya gelir və Balaxanıda mədəndə işe başlayır. Lakin daha çox siyasi hadisələrə meyilli olan Həmid 1907-ci ildə Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasına üzv yazılar. Tez bir zamanda inqilabi fealiyyəti ilə diqqəti cəlb edən H.Sultanov polis tərəfindən təqib olunur. Bu təqiblərdən yaxa qurtarmaq üçün 1909-cu ilin payızında vətəni tərəf edir. 1909-1913-cü illərdə Almaniyyada Leypsiq Politeknik İnstitutunda elektro-tehnika fakültəsində ali təhsil alır.

1914-cü ildə vətəne qayıdaraq Zabratdaçı neft mədənlərində buruqların qazılması və istismarı işinə rəhbərlik edir. Yenidən siyasi fealiyyətini davam etdirən H.Sultanov Bakı fəhlələri arasında inqilabi işi gücləndirən ən fəal inqilabçı kimi tanınır. 1917-ci ilin fevral inqilabından sonra “Hümmət” təşkilatı MK-nin üzvü, Bakı Qırmızı qvardiya destələri Mərkəzi Qərgahının məsul katibi, Qafqaz ordusu Hərbi inqilab Komitesinin üzvü seçilir.

# Bolşevik ideologiyasının amansız təbliğatçısı

**Həmid Sultanov: “Mən çok yaxşı başa düşürüm ki, arxamızda qırmızı süngülər dayanır”**

Həm gizli, həm də açıq şəkildə siyasi fealiyyətini davam etdirən H.Sultanov 1918-ci ilin mart soyqırımında S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfində öz xalqına qarşı ermənilər birlikdə vuruşur. O, bu soyqırımında Bakı Xalq Komissarları Sovetinin qəza müvəkkili və Bakı qəzası Kəndli Deputatları Soveti İcraiyyə Komitəsinin sadə müvəkkili kimi xalqına qarşı silah qaldırır. Onun bu “qəhrəmanlığı” haqqında illər sonra N.B.Məmmədzadə “Həmid Sultanov” (Bakı-1966) adlı əsərində fəxrə yaxırdı: “Mart hadisələrində qızıl qvardiyanın Bakı şəhər dəstəsinin rəisi olan Həmid Sultanov daim mübarizənin ən mövqeyində olur, şəxsən nümunə göstərir. Vuruşmaların ikinci günü o, düşmənlə atışma zamanı ayağından yaranmışdı”.


Xalqın bu ağır günündə H.Sultanov ailə qurmağa vaxt da tapır. O, bolşevik partiyasının üzvü Qəzenəfər Musabəyovun bacısı Ayna xanımla ailə qurur. Ayna xanım “bütün ömrü boyu H.Sultanovun mübariz silahdaşı

N.B.Məmmədzadə yuxarıda adını çəkdiyim əsərində yazır: “Şimali Qafqazda olan Qızıl ordunu silahla və hərbi sursatla təmin etmək PK (b) P Qafqaz Ölkə Komitəsinin göstərilə Həmid Sultanova həvalə edilmişdi. O, bu işin öhdəsindən M.Əzizbəyov və S.Şaumyanla birlikdə layiqince gelmişdir”.

“1920-ci ilin yanварında AK (b) P-nin Bakı Komitəsi yanında Əliheydər Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı silahlı üşyan təşkil etmək məqsədile “Operativ qərargah” yaranır və H.Sultanov qərərgahın ən fəal üzvü elan edilir”. 1920-ci il aprelin 26-da “Azərbaycan Kommunist (bolşevik) Partiyasının və RK (b) P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu ilə birgə keçirildi təcili iclasında milli hökuməti silahlı yol ilə yuxmaq üçün operativ plan tərtib edilir. Qaraşəher və Bayıldakı gizli anbarlardan inqilabçılar silah paylanılır. Operativ planın həyata keçməsində H.Sultanov daha çox fəallıq göstərir. 1920-ci ilin 27 aprelindən 28 aprelinə keçən gecə aparılan döyüşlərdə



Qərenfil Dünyamin qızı  
Əməkdar jurnalist



olub”. Azərbaycanın sovetleşməsində çox fəallıq göstərən A.Sultanova uzun illər Azərbaycanda məsul vəzifədə çalışan və “bolşevik partiyasına üzv olan ilk azərbaycanlı qızıdır”. Lakin o da sonradan əri H.Sultanov kimi “xalq düşməni” kimi həbs edilərək gülələnib. İstintaq materiallarından bəlli olur ki, həbs edilən qadınlar arasında A.Sultanova ən əlçadıcı hallara məruz qalan yegane qadındır. (Onların ailə həyatı haqqında “Ayna Sultanova kim idi?” sərlövhəli (Bax: “Kaspi” qəzeti, 31 avqust 2013) məqaləmdə geniş məlumat vermişəm - müel.).

Azərbaycan Xalq Cümhuriyyəti qələbə çalıqlıdan sonra H.Sultanov bir çox inqilabçı yoldaşları ilə birlikdə Həstərxana üz tutur və burada müsəlman kommunistlərini ətrafına toplayaraq fealiyyətə başlayır. Həstərxanda çox az qalan H.Sultanov 1919-cu ilin yayında milli hökuməti devirmək üçün gizli şəkildə Bakıya göndərilir və RK (b) P Qafqaz Ölkə Komitəsinin tərkibinə daxil olur.

H.Sultanovun dəstəsi amansızlıqla öz xalqına qarşı vuruşur. O, aprelin 28-de sahər təzdən AK (b) P MK, RK (b) P Qafqaz Ölkə komitəsi Bakı bürosu və Mərkəzi Fehlə Konfransı adından hakimiyyətin fəhlə-kəndli hökuməti təslim edilməsi haqqında ultimatum Azərbaycan parlamentine təqdim edir.

Tarixi mənbələrdən bele aydın olur ki, M.Əzizbəyov kimi, H.Sultanov da Gəncə üşyanını çox qəddarlıqla yatrıb. Bu haqda “Azərbaycan tarixi”ndə yazılıb: “Gəncədə qıymamı yarşıtmak üçün Azərbaycan İinqilab Komitəsinin və XI Qızıl Ordu Hərbi İinqilab Şurasının əmri ilə oraya təcili surətdə əsgəri hissələr göndərildi. Həmin hissələr içərisində çoxlu azərbaycanlı döyüşçü var idi. Azərbaycan SSR xalq daxili işlər komissarı H.Sultanov Azərbaycan İinqilab Komitəsinin Gəncə quberniyasında fövqəladə komissarı təyin edildi”. (Bax: Azərbaycan tarixi. Üç cild. “Elm” nəşriyyatı. Bakı-1973, səh, 257). H.Sultanov bu qəddarlığın əvezində yüksək vəzifələr və orden-medallarla mükafatlandırı-

lr. Xalq daxili işlər komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası xalq ticaret komissarının müavini və s.

“XI Qızıl Ordunun dəmir yol Baş döyüş sahəsi rəisi M.Q.Yefremov və həmin sahənin qərargah rəisi İ.P.Rijkov Azərbaycan İinqilab Komitəsinə məktub yazaraq bildirildilər ki: “Həmid Həsən oğlu Sultanov yoldaş Gəncə üşyanı yatırdırlarən göstərdiyi qidliyə və bacarığı görə Azərbaycan proletariatının diqqətinə və mükafatına layiqdir”. Bundan sonra H.Sultanov “Qırmızı Bayraq” ordeni ilə təltif edilir.

H.Sultanov həm də dövrünün tanınmış bolşevik yazarı olub. O, “Yoldaş”, “Hümmət”, “İqbal”, “Bakı həyatı”, “Füqəra sədasi” “Füqəra”, “Zəhmət sədasi”, “Şərq qapısı”, “Bakı şurasının əxbarı”, “Komunist”, “Plamyə”, “Bakinski raboci” kimi qəzet və jurnalılar six əməkdaşlıq edib. Əsasən “Yoxsul” və “H.S.” imzaları ilə çap olunan məqalələrində H.Sultanov “Böyük oktyabr”ın, sovet hakimiyyətinin yalnız Azərbaycanda deyil, bütün dünyada tarixi əhəmiyyətdən, onun xalqlara bəxş etdiyi “XOŞBƏXT”likdən bəhs edib. “Oktyabr inqilabı və xırda millətlər” adlı məqaləsində “azadlıq və seadət yoluna” çıxdığımız üçün Lenin və oktyabr borcu olduğumuzu döndənə xatırlanın müellif “bizim əzəmetli müvəffəqiyətərimiz”i “partiyanın leningi baş xəttini dönmədən həyata keçirməsi və amansız mübarizə aparmasının” nəticəsi kimi qiymətləndirirdi.

“1933-cü ildən SSRİ MİK üzvlüyüne qədər ucalan inqilabçı H.Sultanov “Biz müsəlmanlara nicat varsa, o da ancaq bolşeviklər yetişəcəkdir” - deyə bütün həyatını bolşevik ideologiyasının təbliğinə həsr etdi. Özü də çox amansızcasına (Tarixi faktlardan aydın olur ki, H.Sultanov Azərbaycanda sovetleşməni həyata keçirmek üçün öz xalqına qarşı çox amansız olub - müel.).

...Doğrudan Həmid Sultanov bilmirdi ki, S.Şaumyan, A.Caparidze, Y.Zevin, A.Kararinyan, A.Mikoyan, İ.Fioletov, İ.Batsək, S.M.Kirov, B.Yefimov və daha hansı məzhebi bilinməyənləri onun xalqının xoşbəxtliyi yox, sərvəti maraqlandırır? Və bu sərvətə sahib olmaq, “Parçala və hökm sür” siyasetini həyata keçirmək üçün onlar min dona girdilər və bu gün də girirlər...

**Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya  
Vasitələrinin İnkışafına Dövlət  
Dəstəyi Fonduñun maliyyəsi  
əsasında hazırlanıb.**